

Sevil MEHDİYEVA

Filologiya üzrə elmlər doktoru
Nəsimi adına Dilçilik İnstitutu

ƏRƏBDİLLİ AZƏRBAYCAN ŞAİRLƏRİ

Türk dilini öyrənin, çünki onlar üçün
uzun sürəcək hegemonluq vardır.
Məhəmməd peyğəmbər (s.ə.s.)

Bu bir həqiqətdir ki, ərəblər Azərbaycana gələrkən əllərində yalnız qılınc getirmədilər – onlar həm də özləri ilə böyük mədəniyyət getirdilər – böyük İslam mədəniyyəti, özünün bütün ədəbi-mədəni vasitələri ilə! Bu ədəbi vasitələrdən ilkini, əlbəttə ki, Qurani-Kərim idi. Akademik Nizami Cəfərov yazar: “Həqiqətən də türklər, onların ən mömin övladı olan Azərbaycan türkləri mübalığa olmasın, dünyanın ən mömin xalqıdır! Çünki bütün dini məsləkli xalqlardan önce türklər başları üzərində olan o gözə görünməz qüvvəyə sidq ilə inanmış, o böyük qüvvəyə tapılmış, onu başları üzərində fiziki mənada daima edib “Tanrı” adlandıraraq, bütün olub-olacaqları o qüvvənin varlığı ilə bağlamışlar. Alimlərin fikrincə, Tenqri anlayışından söhbət gedərkən bəşəriyyətin ilk monoteist düşüncələrindən bəlkə də birincisindən söhbət gedir”.

Yeni eradan çox-çox əvvəl türkərin sitaş yeri Tenqri idi. Türkərdə başqa xalqlardan fərqli olaraq, Tanrı tək təsəvvür olunurdu (M. Seyidov). X əsrədə islamın kütləvi qəbul edilməsinədək türklər tenqriçiliyi qoruyub saxlaya bilmişlər. İlk olaraq bu səbəbdən türklər İslami qeydsiz-şərtsiz qəbul etdilər. Sonradan yaranmış “qılınc müsəlmani” ifadəsi özünü bütün mənalarda doğrudə bilmədi. O səbəbdən ki, islam türkərin tanrı haqqında olan təsəvvürlerinə uyğun gəldi. Bunlar isə öz növbəsində Azərbaycanda İslamin qəbul olunmasına münbət ictimai mühit yaratmışdı. Qeyd edək ki, ərəblərin Azərbaycanda fəaliyyəti özü də, ümumən xalqların uzunəsrlik mədəniyyət xəzinəsinə toxunmadan, əksinə qarşılıqlı faydalananma prinsipilə inkişaf etdirilməsi sonucda ümummüsəlman

mədəniyyəti kimi möhtəşəm bir mədəni-tarixi hadisənin yaranmasına zəmin oldu. “Ərəblər və Azərbaycan” məsəlesi ümumən “Müsəlman intibahı” deyilən böyük bir tarixi prosesin tərkib hissəsi kimi ən geniş elmi tədqiqatlara, elmi araşdırılmalara rəvac verən tarixi-mədəni bir hadisədir və bu məsələlərə zaman-zaman elmi münasibətlərin bildirilməsi xalqların, xüsusən şərqi xalqlarının sivil mədəniyyət sahibi olmalarını təsdiqləyən vacib bir elmi fəaliyyətdir. Təkzib olunmaz bir tarixi-mədəni həqiqətdir ki, Azərbaycan türk mədəniyyət tarixi və onun dahi nümayəndələri ümumşərqi mədəniyyət tarixinin inkişaf edib təkmilləşməsində böyük xidmətlər göstərmişlər. Təəssüf ki, Azərbaycan alimləri bu xəzinəni zənginləşdirənlərə, söz sahiblərinin xidmətlərini işıqlandırmaq problemlərinə xüsusi səy göstərməmişlər. Sevindirici haldır ki, yaxın günlərdə “Elm” nəşriyyatında çap olunmuş, filologiya üzrə elmlər doktoru Fəridə Əzizovanın “Klassik ərəb poeziyasında Azərbaycan şairləri: genezis, poetika (VIII-XI əsrlər)” adlı monoqrafiyası Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ümumən şərqi filologiyası tarixi üçün maraqlı, orijinal bir elmi tədqiqatı işıq üzü görmüşdür.

Əsərdə ərəb ədəbi mühitinə türk (Azərbaycan) poetik sisteminin özəlliklərinin: düşüncə və idrakı problemlərin təfəkkürlərini ərəbdilli Azərbaycan türk şairlərinin xüsusi genezis problemlərinə təsiri məsələsinə aydınlıq getirilir, ərəb və Əcəm (qeyri-ərəb) şairlərinin, ümumən müxtəlis mədəniyyətlərin qarşılıqlı zənginləşmə və faydalananma yolu ilə yaratdıqları ümummüsəlman mədəniyyətinin inkişaf yolları işıqlandırılır. Şübə yoxdur ki, böyük şərqi – ümummüsəlman mədəniyyətinin inkişafında din və sonralar dil birliyi hər bir xalqın daxili potensialının məhsulu olan ədəbi qüvvəsinə meydana çıxarmış və beləliklə, hər bir xalqın öz payı (əgər belə demək mümkünsə) olmuş, hər bir xalq ona məxsus mədəni-ədəbi özəllikləri hesabına bu möhtəşəm nəhri – ümummüsəlman mədəniyyətini öz cəkisi hesabına zənginləşdirmişdir. Belə bir həqiqəti üzə çıxarmaq üçün Azərbaycan şərqşünaslıq elmində müvafiq işlər görülmüşdür, lakin hər bir yeni uğur ardıcılılıq tələb edir: Fəridə xanım Əzizova 2000-ci illərdən bəri ardıcılıqla yazıp-çap etdirdiyi “Cahilliyyə poeziyasında qədim türkərin izləri” (Bakı, “Elm”, 2007), “Ərəb klassik poeziyasının təkamülündə əcəm (qeyri-ərəb) müəlliflərinin rolü” (Bakı, “Elm”, 2009), “Ədəbi vasitəçilik ərəb xilafətində sistem kimi” (Bakı, “Elm”, 2009) monoqrafiyaları, habelə “Ədəbi vasitəçilik xilafət dövrü ədəbiyyatında bir sistem kimi (Klassik ərəb ədəbiyyatında türk ünsürləri və azərbaycanlı müəlliflər)” mövzusunda doktorluq dissertasiyası kimi fundamental elmi tədqiqatları ilə ümummüsəlman mədəniyyəti tarixində türk (Azərbaycan) ruhunu dirçəltmiş, bu sahədə mövcud yarımqıq səhifələri ədaləli əlavələri ilə doldırılmış, bu sahədə mövcud yarımqıq səhifələri ədaləli əlavələri ilə doldırılmışdır. Belə bir vətəndaşlıq borcunu bütün ağırlığı ilə öz kövrək

çiyinlərinə götürən Fəridə xanım axtarışlarını indi də böyük həvəslə davam etdirir. Müdirklərimiz “ot kökü üstə biter” demişlər! Fəridə xanının belə zəhmət tələb edən addımların atılması – qatı açılmamış onlara mötəbər mənbələrdən zəngin linqistik materialları əsasında belə cəsarətli mövzuların tədqiqatlara cəlb edilməsi və bunun uğurlu nəticələri olan sənballı monoqrafiyaların ərsəyə gətirməsində bu gün böyük ehtiramla yad etdiyim zəmanəmizin unudulmayan gözəl alimi, gözəl xanım, professor Azadə Rüstəmovanın əməyi hiss edilir.

F.Əzizovanın “Klassik ərəb poeziyasında Azərbaycan şairleri” monoqrafiyası ərəb-müsəlman mədəniyyətində müxtəlif xalqların qarşılıqlı faydalananma, qarşılıqlı hörmət əsasında yaranmış universal mədəniyyətin nəticəsi olan zəngin bir ədəbiyyatın tədqiqinə həsr edilmişdir. Bu ədəbiyyat işgalçi bir xalqın dilində deyil, Peyğəmbərin danışdığı dildə, ən yüksək ədəbi əsər – Quranın dilində yaranırdı. Bu zaman ərəb dili yalnız müsəlmanlar, üçün deyil, elmi ifadə vasitəsi olmaqla, həm də müəlliflər arasında ünsiyyət vasitəsi idi. İslami qəbul etmiş xalqlar ikitərəflı zənginləşirdilər: onlar həm islam mədəniyyətini, həm də Quranın dili olan ərəb dilini mənimsəyirdilər: beləliklə, onlar dünya mədəniyyətinin ilk poliqlotları missiyasını qazanırdılar: Azərbaycan klassikləri Nizami, Nəsimi, Şah İsmayıllı, M.Füzuli məhz Şərq mədəniyyəti zəminində dünyanın ilk poliqlotları sırasında özlerine və xalqlarına şərəf gətirdilər.

Əsər Ön söz, Giriş və dörd fəsildən ibarətdir. “Ön söz”də akademik N.Cəfərov Fəridə Əzizovanın yaradıcılığı və mövzunun günün ən vacib problemlərindən olması haqqında öz mülahizələrini təqdim edir, Giriş müəllifin ümummüsəlman ədəbiyyatının yaranma və inkişaf tarixinin araşdırılmasına həsr edilir, Əməvilər dövründən başlayan və Abbasilər dövründə sinkretik bir mədəniyyətin yaranması izlenilir.

I fəsil – “Ərəb – müsəlman sivilizasiyasının ilkin mərhələsinə dair” – iki hissəni əhatə edir: 1. Şərqi və Qərbi mədəniyyətlərində varislik; 2. Ədəbi “mediatorluq” xilafətin sistemi kimi (müştərək alımlar).

II fəsil – Fərdi “mediatorluq” – iki hissəni əhatə edir: 1. Erkən orta əsrlər poeziyası; 2. Ərəbdilli Azərbaycan poeziyasının poetik dili və bədii sistemlərin quruluş prinsipləri.

III fəsil – “Yeniləşmə dövrü poeziyası: 1. Yeniləşmə dövrü şeirində poetik sintezin əlamətləri”;

IV fəsil – “X-XI əsr ərəb poeziyası – iki hissəsini”: 1. Poetik məanilər; 2. Qeyri-ənənəvi üsul və şeir formaları” kimi bölmələri əhatə edir.

Əsərə “Ön söz” yazmış akademik Nizami Cəfərov fikrimizcə, bu vaxta qədər etiraf olunmayan, lakin real həqiqətlərə əsaslanan ümumşərəq mədəniyyətinin inkişaf edib zənginleşməsində hər bir türk xalqının, xüsusən Azərbaycan türk xalqının dünyaşöhrətli elm və mədəniyyət nümayən-

dələrinin tarixi mövqeyinin, monoqrafiyada göstərildiyi kimi, “Azərbaycan türklerinin tarixi payı”nın açıqlanmasına göstərilən cəsarətli açıqlamaların dövrün, zamanın tələblərinin nəticəsi olması ədalətli fikri əsaslandırılır. Məhz müstəqillik, demokratik siyaset bu gün belə cəsarətli alımların cəsarətli addımlarına münbət zəmin yaratmışdır. Həqiqətən də, islam mədəniyyəti islam məktəbi zəminində yazib-yaradan böyük Azərbaycan türk şairləri – ərəblərin “əcəm” adlandırdıqları – dahi Azərbaycan şairləri şərqi əmən geniş yayılmış, həm elm, həm də şərqi xalqları arasında ən qəbul olunan – ünsiyyət vasitəsi olan ərəb dilində yazib-yaratmaqla, türklerin eradan əvvəl belə bu iki möhtəşəm xalq arasında olan daxili bağlılığın mövcud olması ilə əlaqələndirilir. Müəllifin doğru olaraq göstərdiyi kimi, ərəblərin cahiliyyə dövrü ədəbiyyatı nə qədər ərəbcə (saf ərəbcə) olsa da, bu poeziyanın məzmunu, təbii olaraq, daha əhatəli, müxtəlif xalqlardan, xüsusən ümumtürk, eləcə də Azərbaycan türk təsirlərini özündə yaşatmışdır. Monoqrafiyada bəzi nadan alımların düşündüyü kimi, ərəblərin özü-nəməxsus böyük mədəniyyətlərinin inkişafına “çöl və geniş səhralar” mane ola bilməmiş, onlar (ərəblər) qədim dünya mədəniyyət incilərindən qədərincə faydalanaraq öz zəngin mədəniyyətlərini yaratmışlar. Həqiqətən də, ərəblər xalqların tapındıqları ümumi mədəniyyətlərinə, milli-mənəvi dəyərlərinə müdaxilə etmədən bir ümumi mədəniyyət yaradarkən başqa xalqların, eyni zamanda türklerin hələ eradan əvvellərə gedən mədəni təsirləri mühüm rol oynaması, fikrini cəsarətə etiraf etməsi məlumatlı oxucunu qane etdiyi kimi, geniş oxucu kütləsini yeni fikirlərə, elmi məlumatlarla silahlandırır. Müəllifin qədim ərəb mənbələrindən götirdiyi “VIII əsrde Mədinədə əslən Azərbaycandan olanlardan başqa şairlər yox idi” informasiyası bu gün Azərbaycan xalqına fəxarət hissələrini aşılıyor. Monoqrafiyada VIII əsr ərəb şairlərinin dili Orxon abidələri ilə (hər iki mənbədə antonimlərdən, sinonimlərdən istifadə, əslubi emosionallıq – ekspresivlik) müqayisə olunur və bütün bunlar, türk poetik dili üçün səciyyəvi halların mövcudluğunu təsdiqləyən faktları şərh edilir. XI əsrin ensiklopedik alımı dahi Mahmud Kaşqarinin “Divan”ı “lüğət-it-türk” əsərinin ərəbdilli Azərbaycan şairlərinin əsərləri müvəazi müqayisələrlə tədqiq edilməsi və bunların qədim türk ənənəsinə uyğun gəlməsi ön plana çəkilir, monoqrafiyada deyildiyi kimi, “özündə türk və ərəb elementlərinin xəlitəsini eks etdirilməsi” qeyd edilir. Müəllif – Fəridə xanım Əzizova ərdəbilli Azərbaycan şairlərinin Əməvilər dövründə meydana gəlməsini qədim ərəb bədəvi poeziyası ilə yeniləşmə poeziyası arasında körpü kimi qıymətləndirərkən yenə də qədim türk poetik ənənələrinin qorunub-saxlanması zəminində baş verdiyini vurgulayır. Monoqrafiyanın diqqəti çəkən yeniliklərindən olan cahiliyyə və klassik dövr ərəb ədəbiyyatında qədim türk, Azərbaycan türk ünsürləri və onların qanuna uyğunluqları üzərində

olan duman təbəqəsinə aydınlıq gətirilməyə böyük cəhd göstərməsidir. Müəllisin bu cəhd tamamilə alqışa layiqdir, çünki bu, həqiqətdir! Müəllisin cəhd etdiyi problemin rüşeyimi də məhz ərəblərin "əcəm" adlandırdıqları qeyri-ərəb, yəni Azərbaycan türk şairlərinin bədii yaradıcılıq çəkisini araşdırmaq və həqiqətə aydınlıq gətirməkdir, bu isə mütexəssislər üçün ən adi təəssübəş, millətinə sevən oxucu – vətəndaş üçün çox qiymətlidir.

Monoqrafiyada VIII əsrin ortalarından başlayaraq Azərbaycanda "Ərəb poeziyasının janr və poetik xüsusiyyətlərini qəbul edərək, öz milli köklərini saxlamaqla, Azərbaycan ədəbiyyatının yeni bir tipinin yaranması (professor Mirzəgə Quluzadə) kimi səciyyələndirilən bu ədəbiyyat, sözün həqiqi mənasında ümumən azərbaycançılığa xidmət edən, tədqiqatına böyük ehtiyac duyulan probleme-ərəblərin Azərbaycana gəlisiindən sonra Azərbaycanda ədəbi-mədəni mühitin, yaranmış yeni baxışların müstəqil bəhrəsidir. Bu problemin tədqiqata cəlb edilməsi bu vaxta ərəb kifayət ərəb işıqlandırılmayan, ümumən Azərbaycan mədəniyyətinin, bütövlükde ümumşərəq mədəniyyətinin, ictimai-siyasi tarixinin, şərq mentalitetinin çözülməsinə həsr edildiyindən son dərəcə maraq yaranan bir problemin həllinə aydınlıq gətirir.

Monoqrafiyada Şərq məkanında "ədəbi mediatorluq" – varislik, ədəbi ənənə məsələləri və bu prosesin sonucda universal bir mədəniyyətin məhz xalqlar arasında ortaş vasitələrin mövcud olmasının nəticəsi hesab edilir. Belə ortaş vasitələr nəinki ərəb mədəniyyətini, ədəbiyyatını, eyni zamanda təmasda olduğu xalqların da ədəbiyyatını, mədəniyyətini zənginləşdirdi, yeni-yeni dühaların – ikidilli, həttə üçdilli şairlərin yaranmasına münbüt zəmin oldu: xalqların mədəni səviyyəsinin ilkin göstəricisi çoxdillilik (poliqlotluq) məhz belə bir qarşılıqlı mədəni təsirin nəticəsində yarandı ki, bunun da ilk nümayəndələrindən olan Azərbaycan dühələri məhz bu regionda yetişdi: dünya şöhrətli Nizami (iki dildə yazmaqla), Nəsimi (üç dildə yazmaqla), Xətai (üç dildə yazmaqla), Füzuli (üç dildə yazmaqla) özlərindən sonra gələn şairlərin sələfləri olaraq onlara zəngin bir ənənə yaratdılar, Azərbaycan və ümumtürk mədəniyyəti tarixində varislik ənənəsinin təməlini qoydular.

Fəridə xanım Əzizova cavab nəslə mənsub ərəb, türk varisçılık problemi ilə məşğul olan məhsuldar bir alimdir. Onun son illərdə çap olunmuş əsərləri və oxuculara təqdim etdiyimiz "Klassik ərəb poeziyasında Azərbaycan şairleri: genezis, poetika" ("Elm", 2017) fundamental monoqrafiyası Azərbaycan filologiyasında və Azərbaycan şərqsünsəslilığında əsrlərlə mövcud olan, lakin elmi tədqiqatlardan kənardə qalmış və araşdırılmasına böyük ehtiyac duyulan yeni mövzuların daha geniş masstabda tədqiqinə həsr edilmişdir. Bu elmi araşdırılmalarda əsas məqsəd, yuxarıda qeyd etdiyimiz kimi ümumşərəq mədəniyyətinin tərkib hissəsi olan univer-

sal ərəb mədəniyyətinin inkişafında bu vaxta qədər kifayət qədər açılmış, nədənse üstündən sükütlə keçilmiş türk, Azərbaycan türk faktorunun mövcud mövqeyinə və təsirinə aydınlıq gətirmək, onu dünya müstəvisində faktlarla, yeni ərəb mənbələrindən gətirilmiş (bunlar yüzlərcədə:) sitat – sənədlərlə aşkarlanmaqdadır! Bu isə xalqımıza onun mədəniyyət tarixinə ən böyük hədiyyədir! Bu yerdə bir incə məsələni xatırlamaya bilmirəm. Əsərə "Ön söz" yazmış akademik Nizami Cəfərovun fikrili razılıq, bu monoqrafiyaların uğurlu alınmasında görkəmli ədəbiyyatşunas, AMEA-nın müxbir üzvü, professor R.Azadə məktəbinin müəyyən rolü izlenilir". Azadə xanımın ardıcılıqları olan Fəridə xanım böyük həvəslə tanınmış alimin başlığı işi davam etdirərək yorulmadan tədqiqatlar aparır.

Sonda, bu işdə filologiya üzrə elmlər doktoru Fəridə xanım Əzizovaya bol-bol enerji, yeni-yeni uğurlar arzulayıram!